

# Uşaq nəşrləri: dünənlə sabah arasındaki yaddaş körpüsü

BALACALAR VƏ MƏKTƏBLİLƏRƏ ÜNVANLANAN DÖVRİ NƏŞRLƏRƏ BUGÜNKÜ MÜNASİBƏT ÜRƏKAÇAN DEYİL

Gələcəyə yol keçmişdən başlayır. Gələcəyimiz qurmaq üçün keçmişimizi yaşatmali, qorunmalıyıq. Gələcəyimiz nece quracağımız təbii ki, keçmişimizi nece qoruyaçağımızdan asılıdır.

Bu gün istenilən sahəde keçmiş-gelecek, qoca-genc, köhne-yeni, köhne-fikiiri-yenilikçi antonimlərin mübahisə predmetine çevrilib. Bu antonimlərin sırasını təhlis sistemi ve uşaqların intellekti müstəvisindən bir az da genişləndirəm olar: süpürge-mətbuat ve "Göyərçin"- "Bala dili".


## SÜPÜRGƏ-MƏTBUAT

Mövzuzu haqda söhbətə başlamazdan əvvəl qeyd etmək istərdik ki, dəyişen dünyamızda texnologiya özünün inkişaf səviyyəsinin pik nöqtəsinə çatışa bəla, mətbuatın heyatının dözləki rolu evezələnmişdir. Internet klublarından yığışmayan məktəbilərini qəzet-jurnal kösklərinin qarşısında, xaxud kitabxanalarında görməyin mümkünşüslüyünə baxmayaraq, orta məktəblərde "süpürge pulu", "fond pulu" adı altında yerləşir, pütlüydi heç kimə sərr deyil. Lakin bu sirdər ki, niyə süpürge, fond üçün yığılan pulsular müyyənen hissəsi uşaq nəşrlərinə ayrılmır? Əksər məktəblərdən soruşsunuz ki, "Göyərçin", "Savalan", "Günes" ... və "Nokia" nedir, təbii ki, "Nokia"nın ne olduğunu da tez deyəcək. Uşaq nəşrlərinə məktəbilərin maraq göstərməsindən asas faktor nəşrlərin özləridir, başlıca stimulvericisi qüvvə məktəb rehberliyidir. Zənnimizcə, orta məktəblərde saysız-hesabsız "süpürge" qəzet ve jurnallarla əvəz-lənə, daha yaxşı olardı.

## USAQ NƏŞRLƏRİNİN MƏKTƏBLƏRƏ PAYLANMA MEXANİZMİ

Necə həyata keçirilir? Uşaq dərgilərindən bir nəçəsinin redaksiyasında ol-duq. Məlum oldu ki, uşaq qəzet ve jurnalların satışının təşkil olunmasına nəşrlərin redaktörleri kimi məktəb direktörleri maraq göstərmirlər. Bəzi hallarda bincilərini bəzən mexanizmin maddi tərefi dənər dənər düşündürürse, ikinçiləri hökmən mənəvi təref dənər düşündürməlidir. Təbii ki, həmin nəşrin məktəbilərinin maraqına səbəb olacaqı və onların dünyagörüşünə, biliyinə müsbət təsir göstəracayı təqdiridir.

1958-ci ildən bu gündək müntəzəm nəşr olunan "Göyərçin" jurnalı uşaqlar üçün bəzən məktəbdər dəsək, yanılmaçı. "Göyərçin"i alıftadan sonra en vacib oxu mənbələrindən biri hesab etmek olar. İbtidai sinif dərsliklərinin hazırlanmasında "Göyərçin"de gedən materiallardan ilkin mənbə kimi istifadə edilir. Həmçinin adet-ənənələrimizin qorunub saxlanmasına çalışan jurnal balacalarımıza müqəddəs islam dininə, vətəne məhabət hissələri aşılyar. Jurnalın hər nömrəsində uşaqların maraqına səbəb olacaq materiallərlə, rəsmərlər yanaşı, "Quran-Karim"den əyələr verilir. Vaxtilə 27000 tirajla nəşr olunan "Göyərçin" in bu gün 15000-2000 tirajla yayılmış müşkula dönüb. Dərginin baş redaktoru Rəfiq Yusifoğlu yayının en aktual problem olduğunu dedi: "Bu jurnalın yayımını Mətbuatıymı istehsalat Birlüyü, "Qa-



sid", "Qaya", "Metro Servis", "Səma", "Ekspress", "Elita" həyata keçirir. Öz işçilərimizin köməyi ile ayrı-ayrı məktəblərdə də yayımı təşkil edir. Təessüf ki, məktəb direktörleri bu jurnalın yayılmasında, satılmasında maraqlı deyil". R.Yusifoğlu "Göyərçin"in digər dərgilərdən fərqli əməkdaşlıqlarından de söz açdı: "Azərbaycan metbuatında ilk defa "Göyərçin" jurnalında komikslerden (şəkilli hekayə - X.H) istifadə olunub. "Dəda Qorqud" komiksinin hissə-hissə jurnalda verilməsi böyük maraqla səbəb oldu ve ilk defə dövlətin vəsiatı hesabına kitab şəklində çap edildi. Balalarımızı miliylik, bəsərilik ruhunda tərbiyə etmək jurnalın başlıca amalıdır. Ele buna görə də müsair yazıçılarımızın əsərləri ile bərabər dünya ədəbiyyatından seçmə nümunələrlə də uşaqları tanış edirik. İlih sonunda isə bu nagillərdən istifadə yolu ilə "Göyərçin"in "kitabxanası" seriyasından kitablar çap olunur". Rəfiq Yusifoğlu reklam bazarsının təşkilindən de mətbət orqanın satışında başlıca faktor olduğunu söylədi. O, özel dərgilərdən fərqli olaraq, həmçə oxunaqlığını, səviyyəsini qoruyub saxlayan "Göyərçin"in satış namına həvəx profəssionallığından uzaq olmayıcağını bildirdi: "Günah təbliqat işinin düzgün qurulmasındadır. "Göyərçin" çox az məqdarda yayılır. Jurnalda maraq göstəren yoxdur. "Göyərçin" reklam bazardanın üzazdır. O yerdə ki şou-business öndə gedir, orda uşaq mətbuatı arxa plana keçir. Təriyə işini biznesə döndərmək, təriyədən qazanma gümkdəm olaz. Bəzi uşaq nəşrləri, çox təessüf ki, bu məqsədə xidmət edir. Təriyədən o vaxt xeyir gümkdəm oları ki, vətənin adına layiq övlad yetişdirilsin".

"Göyərçin" kimi "Günes" jurnalı (keçmiş "Pioner" jurnalı) və "Savalan" (keçmiş "Azərbaycan pioneri" qəzeti) də dövlətdən maliyyələşir. Bu iki nəşrin yayılmış nəşrlərin rehberliyi və əməkdaşları həyata keçirir. Onlar məktəblərde olurlar və məktəblilərin istəyi esasında nəşrlərin maketini qururlar. Və beləliklə, uşaqların öz imzası sehifələrdə getdiyi-nə görə "Günes" və "Savalan" satılır. Təbii ki, hekayesinin, şeirinin, rəsm işi çox ənənəvi olduğunu görən məktəblər çox vaxt nəşrin bir neçəsini də dostlarına,

cohomularına, vermək üçün alır. "Günes" in əməkdaşları, eziyyətle de olsa, dərginin satışını təşkil edə bildikləri üçün o qədər da gileyənlərdir.

"Günes" in "Savalan"ın yayılması üçün əməkdaşlar bəzən günlərinin çox hissəsini məktəblərdə keçirməli olurlar. Müxtəlif tədbirlərdə, "Əlibəy bayramı"nda iştirak etməklə onlar bu mətbü nəşrləri yaşada birlər. Xatırladıq ki, "Günes" 1927-ci ildən, "Savalan" isə 1938-ci ildən işləşmişdir.

biyatlara, mülliimli. Gülsüm Şahverdiyevə orta məktəblərdə qəzet və jurnallara abunə mexanizminin düzgün təşkil olunmadığını bildirdi: "Əger məktəblilər bu gün uşaq nəşrlərinə maraq göstəsədilər, onların dünyagörüşü orta məktəblərətərliklərini mehdudlaşdırırdı. Bu, məktəblilərin badii yaradıcılıqla məsələ olmasına da təkan verərdi." Gülsüm mülliimli dərs dədiyi məktəbin 7-ci sınıf şagirdləri Tehmine və Nərminə Rzayeva bacıllarının mütemadi olaraq uşaq dərgilərini maraqlaşdırması, eləcə yaratmış neticəsində bədii ədəbiyyatı həves göstərmələrini və tez-tez şeirlərinin, həkayələrinin çap olunmasını müsbət hal kimi qiymətləndirdi.

## "GÖYƏRÇİN" - "BALA DİLİ"

Qəzet, jurnal bolluğu içerisinde uşaq qəzet və jurnalların yerini müyyən-lesdirmək üçün bir neçə qəzet köşküne de baş çəkdik. Satişa "Bala dili" və "El" dən başqa heç nə görə bilmədi.




1996-ci ildən nəşrə başlayan "Tumurcuq" qəzeti də uşaqlar tərəfindən maraqla qarşılıan. "Tumurcuq" latin qrafikası ilə nəşr olunan ilk mətbü orqanıdır, özel nəşr olmasına baxmayaraq reklam bazarının düzgün təşkil olunması ucbatından satışında müyyən problemlər yaranıb. Qəzeti yayımı mexanizmına gelince, yayım xüsusi yayıcılar tərəfindən həyata keçirilir. Mahiyyət eynidir: bu qəzet də digərləri kimi məktəb direktorlarının, mülliimlərin maraqlı xaricindədir. Qəzeti redaktoru Urfan Məmmədi "Tumurcuq"un strukturunun, iş prinsipinin fərqli olduğunu bildirdi və yayım işi ilə məsələ olan ayrıca bölmənin mövcudluğunu qeyd etdi.

Məktəb direktorlarının uşaq nəşrləri-

nə oğey münasibəti, laqeydiyyi qosd-qərəzlik deyil, sadəcə olaraq, yanlış yanaşmanın neticəsidir. Fikirlərimizi əsaslandırmak üçün (I) Nəsimi rayonundakı A.Səqin adı 54 sayılı orta məktəb direktoru Rima Allahverdiyevadan rehberlik etdiyi məktəbdə uşaq nəşrlərinin yayımının təşkil olunmaması ilə maraqlandı. Rima xanım "Savalan" a abunə var demək kifayətləndi. Gündelik nəşr olunan və kifayət qədər oxunaqlı "525-ci qəzet" in adını "425-ci qəzet" kimi tekrarlayan direktora digər uşaq nəşrləri və "Savalan" a abunənin mexanizmi haqqında eləvə sual verme-yə lüzum görmedi.

Nəsimi rayonundakı Namiq Axundov adına 1 saylı orta məktəbdə də uşaq nəşrlərinə abunə həyata keçirilir. Burada ümumiyyətə əksər məktəblilərin uşaq nəşrlərinə maraq göstərməkləri və hətta onların adlarını bəle bilməkləri məlum oldu. Həmin məktəbin dil-ede-



Kösklərə paylanan uşaq nəşrləri siyasi qəzetlərin idman və əyləncə dərgilərinin kölgəsində töv işyridi. "ANS" şirkətləri qrupuna aid olan "Bala dili" və "El" rəmiz reklam olunduğu və hətta reklam bazarında rəqib tanımadığını görə satılır. Belə çıxır ki, yarım əsrənən çox tarixə malik qəzet və jurnalların bazarını son illər nəşre başlamış "Bala dili" və "El" eməlli-başlı bağlayıb. Rəngarənglik və dolğunluq baxımından bəiki dərginlərindən fərqləndirən yalnız inkişaf etmiş ölkələrin mətbü orqanlarından edilən tərcümələrdir. Əylənceli oyular, krossvordlar, rəngli şəkillər digər nəşrlərdə var. Hətta, sözün açığı, "Göyərçin" denaldığım xoş təessüratı, hiss etdiyim soy-köke bağlılığı men "Bala dili" ndə və "El" də dymadı. Təbii ki, məqsədəmiz antireklamlı məşəl olmaq deyil. Seçim oxucunundur.

Bize isə yalnız onu demək qalır ki, "Göyərçin"imizi pərvazlandırmışaq, "Günes"imizin istisini duymasaq, "Bala dili"nin şirinliyini de hiss etməyəcəyik. Dəyərlərimizi dəyərləndirməyi bacar-malyiq.

Xuraman HüSEYNZADƏ